



## Təhlükəli yüklərin hava yolu ilə daşınmasına dair xüsusi icazə

Approval to transport of Dangerous Goods by Air

№ \_\_\_\_\_

|   |   |  |   |
|---|---|--|---|
| <b>1</b>  | <b>Daşınmanı həyata keçirən aviaşirkət və Qeydiyyat Şəhadətnaməsinin nömrəsi (QŞN) / Operator in charge of transportation and AOC number</b><br>_____<br>QŞN/AOC _____<br>Tel: _____ Fax: _____   | <b>HG-nin tipi / Type of aircraft</b><br>_____<br><b>Qeydiyyat nömrəsi / Registration</b><br>_____           | <b>Uçuş nömrəsi / Flight number</b><br>_____<br><b>Uçuş tarixi / Departure date</b><br>_____<br><b>Güvvədə olma müddəti / Validity</b><br><b>3 ay/ 3 months</b> |
|   | <b>Uçuş hava limanı / Departure airport</b> _____<br>(aeroportun adı, İCAO və ya İATA kodu/name and ICAO or IATA code)<br><b>Təyinat hava limanı / Arrival Airport</b> _____<br>(aeroportun adı, İCAO və ya İATA kodu/name and ICAO or IATA code) |  |   |
|   | <b>Azərbaycanda/In Azerbaijan</b>   | <b>Texniki enmə/Technical stop</b><br>Hə / Yes <input type="checkbox"/><br>Yox / No <input type="checkbox"/> | <b>Üzərindən uçuş/Overflight</b> <input type="checkbox"/>   |
| <b>Təhlükəli yüklərin emalı və ya göndərişlərin texniki vəziyyəti / Technical condition of dispatch or handling of dangerous goods</b>  |   |  |   |
| <ul style="list-style-type: none"><li>- "Təmir müddəti uzadılmış defektləri" olan hava gəmilərində təhlükəli yüklərin daşınması qadağandır.</li><li>- "YALNIZ YÜK HAVA GƏMİSİ İLƏ" qریفi olduqda – sərnişinlərin daşınmasına yol verilmir, (zərurət olduqda istisna hal kimi, müvafiq təhlükəli yükü müşayiət edən şəxslər daşına bilər).</li><li>- Daşınması qadağan olunmuş təhlükəli yüklərlə bağlı yükləmə/başaldılma, saxlanması və nəqli zamanı hava limanlarında təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır.</li><li>- Uçuş heyətindən savayı yükləmə/başalma prosesinə nəzarət bir və ya bir neçə ixtisaslı mütəxixəssis tərəfindən həyata keçirilməlidir.</li><li>- Hava gəmisinin tipindən asılı olaraq, yanğından mühafizə dərəcəsinə dair məhdudiyətlər qoyulmasına yol verilmir.</li><li>- No deferred defect is acceptable for the aircraft</li><li>- CARGO AIRCRAFT ONLY – no passengers except the person responsible for the cargo if needed</li><li>- Airport safety and security instructions regarding forbidden dangerous goods storage, handling, loading and/or unload and transport must be fulfilled.</li><li>- Loading and/or unloading supervision is assumed by one or more dangerous goods qualified staff other than flight technical crew</li><li>- According to the aircraft type, no restriction level of Fire Department is allowed.</li></ul> |   |  |   |
| <b>DMAA tərəfindən doldurulur/Box reserved for SCAA</b>   |   |  |   |
| <b>Əlavə tələblər/Additional Condition</b><br>_____<br>_____<br>_____<br>_____  |   |  |   |
| <b>Tarix/Date</b> _____   |   | <b>DMAA rəhbərinin imzası/ SCAA head's signature</b> _____   |   |

### Qeyd:

1. Təhlükəli yüklərin hava yolu ilə daşınması zamanı DMAA tərəfindən verilmiş xüsusi icazəsi yük aviaqaiməsinə əlavə edilməlidir.  
1. A copy of an approval letter issued by the State Civil Aviation Agency is attached to the accompanying forms.
2. DMAA tərəfindən verilmiş xüsusi icazə digər icazələrin (məs. uçuşların hərəkətinə xidmətin göstərilməsi, dayanacaqda yerləşdirilməsi, ölkə üzərindən uçma, təhlükəsizlik tədbirlərinin görülməsi, silahlarm və ya hərbi avadanlıqlarının idxal/ixracı və hərəkət hüququ) alınmasından azad etmir.  
2. This approval does not exonerate the operator from obtain, as necessary, any additional requested authorizations regarding Air Traffic Services, parking/overflight, customs, security, export/import of war equipments and/or weapons and traffic rights.

**Təhlükəli yüklərin hava yolu ilə daşınmasına dair xüsusi icazə**

*Approval to transport of Dangerous Goods by Air*

№ \_\_\_\_\_

|          |  |                                     |  |   |   |   |   |  |
|----------|--|-------------------------------------|--|---|---|---|---|--|
| <b>2</b> | <b>Yük göndərən/Shipper</b>                                  | <b>Ünvan/Address</b>                |  | <b>Tel və/and Fax:</b>                                  |   |   |   |  |
|          | _____  | _____                               |  | _____   |   |   |   |  |
| <b>3</b> | <b>Yük alan/Consignee name</b>                               | <b>Ünvan/Address</b>                |  | <b>Tel və/and Fax:</b>                                  |   |   |   |  |
|          | _____  | _____                               |  | _____   |   |   |   |  |
| <b>4</b> | <b>Təhlükəli yükün BMT adı/<br/>UN proper shipping name:</b> |                                     |  | <b>Təhlükəli yükün daşınma adı/<br/>Commercial name</b> |   |   |   |  |
|          | 1. _____   |                                     |  | 1. _____  |   |   |   |  |
|          | 2. _____   |                                     |  | 2. _____  |   |   |   |  |
|          | 3. _____   |                                     |  | 3. _____  |   |   |   |  |
|          | 4. _____   |                                     |  | 4. _____  |   |   |   |  |
|          | 5. _____   |                                     |  | 5. _____  |   |   |   |  |
|          | 6. _____   |                                     |  | 6. _____  |   |   |   |  |
|          | 7. _____   |                                     |  | 7. _____  |   |   |   |  |
|          | 8. _____   |                                     |  | 8. _____  |   |   |   |  |
|          | 9. _____   |                                     |  | 9. _____  |   |   |   |  |
|          | 10. _____  |                                     |  | 10. _____   |   |   |   |  |
| <b>5</b> | <b>BMT nömrəsi /<br/>UN number</b>                           | <b>Sınıf/Bölgü<br/>Class / Div.</b> | <b>Qablaşdırma<br/>nın nömrəsi /<br/>Packing<br/>group</b> | <b>Qablaşdırma<br/>nın təlimatı /<br/>Pack.Instr</b>    | <b>Qablaşdır-<br/>manın sayı /<br/>Number of<br/>packages</b> | <b>Yükün təmiz<br/>çəkisi /<br/>Net mass per<br/>package<br/>(kg)</b> | <b>Ümumi<br/>çəkisi /<br/>Gross mass<br/>per package<br/>(kg)</b> | <b>Partlayıcı<br/>maddənin<br/>təmiz çəkisi /<br/>Net explosive<br/>mass per<br/>package</b> |
|          | 1.   |                                     |  |   |   |   |   |  |
|          | 2.   |                                     |  |   |   |   |   |  |
|          | 3.   |                                     |  |   |   |   |   |  |
|          | 4.   |                                     |  |   |   |   |   |  |
|          | 5.   |                                     |  |   |   |   |   |  |
|          | 6.   |                                     |  |   |   |   |   |  |
|          | 7.   |                                     |  |   |   |   |   |  |
|          | 8.   |                                     |  |   |   |   |   |  |
|          | 9.   |                                     |  |   |   |   |   |  |
|          | 10.  |                                     |  |   |   |   |   |  |

**Təhlükəli yüklərin hava yolu ilə daşınmasına dair xüsusi icazə**

*Approval to transport of Dangerous Goods by Air*

№ \_\_\_\_\_

| 6   | Qablaşdırmaları sınaqdan keçirən müəssisə<br><i>Organization in charge of packaging performance test</i>  | Qablaşdırmanın icazə nömrəsi<br><i>Packaging authorization number</i>                     |
|-----|---|---|
| 1.  |   |   |
| 2.  |   |   |
| 3.  |   |   |
| 4.  |   |   |
| 5.  |   |   |
| 6.  |   |   |
| 7.  |   |   |
| 8.  |   |   |
| 9.  |   |   |
| 10. |   |   |
| 7   | <p><b>Qadağan olunmuş təhlükəli yüklərin ayrılması təlimata əsasən həyata keçirilib/</b><br/><i>Separation according to guidance transport of forbidden DG</i> <input type="checkbox"/></p> <p><b>Xüsusi emal və yükləməyə dair təlimatlar (yığıma ..) /</b><br/><i>Special handling and loading instructions (stacking..)</i></p> <p>_____</p> <p>_____</p> <p>_____</p> |   |
| 8   | <p><b>Təqdim olunan məlumatların dürüslüyünə təminat verirəm və lazımı sənədlər təqdim olunur.</b><br/><i>I undersigned that information provided are accurate and I supply any necessary documents.</i></p> <p><b>Məsul şəxsin adı və vəzifəsi/Name and quality of signature</b></p> <p>_____</p> <p><b>İmza / Signature</b> _____ <b>Tarix / Date</b> _____</p>         |   |
| 9   | <p><b>Azərbaycanda hava limanında xidmət göstərən müəssisə/Handling performed in Azerbaijan by:</b></p> <p>_____</p>  |   |
| 10  | <p><b>Məsul şəxsin adı və vəzifəsi /</b><br/><i>Name and quality of signature</i></p> <p>_____</p> <p><b>Tarix / Date</b> _____</p>   | <p><b>İmza və şirkətin möhürü</b><br/><i>Signature and company stamp</i></p> <p>_____</p> |

2-8 bölmələr yükəndərən 1, 9 və 10-cü bəndlər istismarçı tərəfindən doldurulur və aşağıda qeyd olunan

**e-mail-ə göndərilir: dgr@caa.gov.az**

To be completed by shipper (2 to 8) and by the operator (1, 9 and 10) and sent to e-mail: dgr@caa.gov.az